



Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



№ 12 (803) ■ 30 mart 2016

www.vergiler.az

Qiyməti: 55 qəp.

Prezident İlham Əliyev: «Müstəqil Azərbaycan dövləti milli mənəvi dəyərlər üzərində qurulub»

Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib. Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Novruz bayramı bizim milli sərəvətimizdir: «Müstəqil Azərbaycan dövləti də milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib. Müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən proseslər bütün Azərbaycan xalqını çox narahat edirdi. Vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran, torpaqlarımızın işğal altına düşməsi nəticəsində Azərbaycanın gələcəyi sual altında idi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi, sabitlik, asayiş bərpa edildi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. O vaxtdan bu günə qədər biz bu inkişaf yolundan dönməmişik».

Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev xalqımızın rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşadığını, respublikamızın dünya miqyasında böyük hörmətə malik dövlət olduğunu xatırladı. Qeyd edib ki, bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz: «Biz ədalət, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq. Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır. Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümlə əməlimiz birdir. Biz prinsipial mövqə nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu görməyə bilər, ancaq bu, bizim problemimiz deyil. Belə olan halda, əlbəttə ki, tozluq da olacaq, bizi müxtəlif səmtlərə çəkmək üçün söylər göstəriləcək. Amma, eyni zamanda, bizə olan hörmət daha da artacaq. Biz öz siyasətimizlə dünya miqyasında böyük hörmət qazanmışıq və bu hörmət getdikcə artır».

Ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin mühüm uğurlarından danışan Azərbaycan Prezidenti 2016-cı ildə siyasi və iqtisadi islahatların daha da dərinləşdiyini diqqətə çatdırıb: «İqtisadi sahədə aparılan dərin islahatlar əminəm ki, neft amilindən asılılığımızı tamamilə aradan götürəcək. Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfindən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir».



Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli oğlan və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim ediblər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırır.

Dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilir: «Mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir. Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görüb. Bu da

çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq».

Azərbaycan hökumətinin iqtisadi siyasətində başlıca yerlərdən birini tutan iş yerlərinin yaradılması və özəl biznesə dəstək tədbirlərinin bu il də davam etdiriləcəyinə diqqət çəkən dövlətimizin başçısı qəbul edilmiş təcili tədbirlər nəticəsində cari ilin ötən dövründə dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açıldığını vurğulayıb. Biznesə maliyyə dəstəyinin artırılacağını, bu il icrası nəzərdə tutulan layihələrin həcmünün təxminən 1,5-2 milyard manat ətrafında olduğunu qeyd edib. Nəqliyyat-kommunikasiya sektorunun müasirləşdirilməsi və yeni tran-

zit qovşaqlarının yaradılması sahəsində davam etdirilən layihələrdən bəhs edən Prezident İlham Əliyev hazırda Şərqi-Qərbi və Şimal-Cənub dəhlizlərinin yaradılması üzərində iş aparıldığını diqqətə çatdırıb: «Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərqi-Qərbi nəqliyyat dəhlizinin cəlbədiciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstan, Çin və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilmişdir. Biz yeni dəhliz yaradıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımı infrastrukturunu yaratmışıq və yaradıq, eyni zamanda, qonşu ölkələrlə vahid tarif siyasəti apa-

rılmışdır ki, burada xərclər daha da azalsın. Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizlə biz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasi və iqtisadi mənfəət götürəcək».

Azərbaycan Prezidenti neft-qaz sektoru ilə bağlı davam etdirilən yeni layihələrin vəziyyətinə toxunub, bu ilin fevral ayında Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının ikinci toplantısının keçirildiyini və toplantının yekunları ilə bağlı Birgə Bəyannamə imzalandığını, sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolunun qeyd edildiyini bildirdi. Qeyd edib ki, «Cənub Qaz Dəhlizi» bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Layihə Azərbaycanın ixrac potensialını gücləndirəcək və maraqlarımızı təmin edəcək, gücümüz daha da artacaq».

2016-cı ilin Azərbaycanında «Multikulturalizm ili» elan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev cari ildə Azərbaycan Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini, dövlətimizin bütün millətlərin, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı və yaşayacağı, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyan ölkə kimi dünyaya yol göstərdiyini xatırladı. Dövlətimizin başçısı bildirdi ki, biz 2016-cı il də uğurla başa vuracağıq, Azərbaycanın davamlı inkişafı təmin ediləcəkdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas şəxsləri olan Kosa və Keçəl qarşılayıb, bayram münasibətilə təbrik ediblər, yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıb, Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi «Novruz» yarmarkası ilə tanış olublar. Sonra «Natiq» ritm qrupunun və aşıqların ifalarını dinləyib, Azərbaycan xalqalarının nümunələri ilə tanış olub, Milli Parkda təşkil edilən «Şərqi bazarı» bayram şənliyinin səhnələrini izləyiblər. Dövlətimizin başçısı və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə də baxıblar. Sonra Prezident İlham Əliyevə və Mehriban Əliyevaya iyunun 19-da Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-prisinin biletləri təqdim olunub.

S.P.Məmmədخانovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sahir Polad oğlu Məmmədخانov Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2016-cı il.

İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İlkin Etibar oğlu Vəliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2016-cı il.

BU NÖMRƏMİZDƏ

VERGİ QANUNVERİCİLİYİNİ POZANLAR ÖZ MƏSULİYYƏTLƏRİNİ DƏRK ETMƏLİDİRLƏR

2

ONLAYN TƏLİMLƏR SƏMƏRƏLİ NƏTİCƏ VERİR

3

«DOING BUSINESS 2017» HESABATINDA DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

4

SƏÇİM VERGİ ÖDƏYİCİSİNİNDİR

5

Proqnoz tapşırığına 101,3 faiz əməl edilib

2016-cı ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 101,3 faiz əməl edilmişdir.

Vergi qanunvericiliyini pozanlar öz məsuliyyətlərini dərk etməlidirlər

Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi, İnzibati Xətalər və Cinayət məəcəllələri, eləcə də Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Mövzunu Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin Hüquqi təminat şöbəsinin rəisi Günay Ağayeva şərh edir.

Hesabatın və digər məlumatların təqdim edilməsinə görə maliyyə sanksiyaları

Vergi hesabatını və ya vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi hesabatının özünü təqdim edilən arayışı əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim etməyən vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını 5 gün müddətində ödəmədikdə, vergi orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim olunmasını vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməsinə görə vergi ödəyicisi 100 manat məbləğində maliyyə sanksiyası ilə üzləşə bilər.

Bundan əlavə, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsində göstərilən sənədlərin (o cümlədən elektron formada məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, mühasibat uçotu sənədlərinin, o cümlədən elektron və (və ya) kağız formada məlumatların tam oxunaqlı şəkildə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə tətbiq edilən maliyyə sanksiyasının məbləği 100 manatdır.

Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları

Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatması vergi məbləği hesabat təqdim etməklə yayındırılmışdırsa, Vergi Məcəlləsində vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olunmaqla) 50 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya həmin Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməsinə görə, habelə Məcəllənin 22.1.4.7-ci maddəsində nəzərdə tutulmuş "İfərlənmə nişanı" olmadan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bunlarla yanaşı, vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisi ilə bağlı Vergi Məcəlləsinin tələblərinin pozulmasına görə də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 155-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin 157-ci və 158-ci maddələrinə müvafiq olaraq, ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda, ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş elektron vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulub. Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq, Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məcəllədə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə də məsuliyyət tədbirləri müəyyən edilmişdir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə yüksək məbləğlərdə maliyyə sanksiyalarının tət-

biqi nəzərdə tutulub. Belə ki, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə 2000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə müvafiq olaraq 800 və 4000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə müvafiq olaraq 1200 və 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, yəni nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən, habelə vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması, alıcısı təqdim edilmiş olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması nəzərdə tutulur.

Məcəllədə xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvtələrin, habelə pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə vergi ödəyicisinə gizlədilmiş və ya uçota alınmamış sərvtələrin və ya vəsaitin ümumi məbləğini 1000 manatdan çox olan hissəsinə - 5 faiz miqdarında, il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvtələrin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə - 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 194.2-ci maddəsinə əsasən, vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyiciləri tərəfindən Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaq və digər tədbirləri görmək səlahiyyətinə malikdirlər. Qeyd edilən plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasına, tam uçota alınmamasına, aksiz markalarının inventarizasiyasında kənarlaşmalara yol verilməsinə görə vergi ödəyicisini 5000 manat məbləğində maliyyə sanksiyası gözləyir. Bundan başqa, vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəməyə istehsal binasının hüduqlarından kənara çıxarmağa hüququ yoxdur. Vergi ödəyicisi tərəfindən bu tələb pozulduqda ona 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulub.

Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxtəlif hesablar istisna olunmaqla) mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur.

Vergi qanunvericiliyinin pozulması anından 3 il keçibse, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə və onun vergi öhdəlikləri yarana bilməz.

AYTƏN

Regionlarda sahibkarlarla görüşlər keçirilir

Vergi qanunvericiliyinə edilən dəyişikliklər, vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması, vergi ödəyiciləri tərəfindən dövrüylərin düzgün göstərilməsi və sənədləşdirmə işlərinin qaydaya salınması ilə bağlı Vergilər Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə regionlarda vergi ödəyiciləri ilə silsilə görüşlər keçirilir. Mart ayı ərzində Şamaxı, Şamkir, Lənkəran, Beyləqan, Qəbələ, Gəncə, Sumqayıt, Şirvan, Quba, Zaqatala, Yevlax və Göyçayda müxtəlif sahələrdə çalışan sahibkarlarla görüşlər keçirilib, onların təklif və problemləri dinlənilib.

2 sayılı Ərazi Vergilər İdarəsində 100-ə yaxın sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Təyyel Quliyev çıxış edərək ölkədə daha əlverişli biznes mühitinin formalaşması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə də sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, bu görüşlərin başlıca məqsədi vergi sahəsində aparılan islahatlar barədə sahibkarların təşviq edilməsi ilə bağlı konkret tədbirlər götürülməsi, Ölkədə aparılan iqtisadi siyasət nəticəsində son 10 ildə regionlar üzrə qəbul edilmiş 3 Dövlət Proqramının uğurlu icrasının nəticəsində regionlar üzrə vergi daxilolmaları təxminən 7,6 dəfə artıb: «Regionlarda daxilolmaların artımı və inkişaf tendensiyasının davamlı xarakter daşması, təbii ki, sahibkarların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində irəliləməlidir».

Vergi Məcəlləsinə edilmiş



rədə vergi ödəyicilərinin məlumatlandırılmasına, sahibkarların qarşılaşdıqları problem və çətinliklərlə yerində tanış olaraq onların həllinin daha da tezləşməsinə nail olmaqdadır. Görüşlərdə səsləndirilən və Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər ümumiləşdirilib təsnifləşdirilərək hökumətə təqdim olunacaq ki, bu da sahibkarlığın inkişafına problem yaradan maneələrin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Regionlarda çətinliklərlə üzləşən sahibkarlara problemlərinin həlli üçün Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərindən, eləcə də «195» Çağrı Mərkəzinin yaratdığı imkanlardan, elektron xidmətlərdən istifadə etmək tövsiyə olunub. Bildirilib ki, hazırda vergi ödəyicisinin qeydiyyatı ilə bağlı heç bir problem yaranmır və cəmi bir neçə dəqiqə ərzində elektron qaydada qeydiyyatdan keçmək mümkündür. Onlara yad edilən bu şərait müqabilində vergi ödəyiciləri və sahibkarlar da öz üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməli, vergiləri düzgün hesablayaraq dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməli, vergi uçotunun aparılmasında şəffaflığı təmin etməlidirlər.

Vergilər Nazirliyinin Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov qeyd edib ki, yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq fərmanları ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, xüsusilə razılıq tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilib, ixrac yönümlü istehsalın stimullaşdırılması və ix-

rac fəaliyyətinin təşviq edilməsi ilə bağlı konkret tədbirlər götürülüb. Ölkədə aparılan iqtisadi siyasət nəticəsində son 10 ildə regionlar üzrə qəbul edilmiş 3 Dövlət Proqramının uğurlu icrasının nəticəsində regionlar üzrə vergi daxilolmaları təxminən 7,6 dəfə artıb: «Regionlarda daxilolmaların artımı və inkişaf tendensiyasının davamlı xarakter daşması, təbii ki, sahibkarların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində irəliləməlidir».

Vergi Məcəlləsinə edilmiş

«Bu görüşlər sahibkarları narahat edən məsələlərin yerində həllini tapmasına, yersiz şikayətlərin azalmasına xidmət edir. Bu gün də Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı xeyli məlumatlandırıldı. Görüş zamanı sahibkarların sadələşdirilmiş vergi, yoxsa ƏDV ödəyicisi olma seçimi ilə bağlı məsələyə aydınlıq gətirildi. Ümid edirəm ki, seçim imkanı vergi ödəyicilərinin fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir».

Lətifə Əhmədova: «20 ildir sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sahibkarların problemlərinin həlli istiqamətində vergi orqanı əməkdaşları ilə birgə biz sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Hər kəs öz vəzifəsini düzgün dərk etsə, bununla dövlətimizin inkişafına töhfə vermiş olar».

Şahin Səfərov: «Royal Döşək» firmasını təmsil edirəm. Vergilər Nazirliyinin yüksək vəzifəli şəxslərinin, eləcə də nazirin şəxssən özünü regionlarda sahibkarlarla görüşməsi, onların problemlərini dinləməsi bizə olan qayğıdan irəli gəlir.

Görüşdə vergi uçotunun ap-



rilmasında şəffaflığın təmin olunması ilə bağlı məsələlər müzakirə olunub, vergi ödəyicilərinin dövrüylərinin düzgün göstərilməsi, sənədləşmə işləri şəffaf aparılmalı, bu sahədə keçməklə mümkün olan yollar yoxlanılmalı, əks halda maliyyə sanksiyaları ilə üzləşə biləcəkləri diqqətə çatdırılıb. Vergi ödəyicilərinin ticarət obyektlərində sənədsiz malların satışına yol verməməsinə, nəzarət-kassa aparatlarından və POS-terminallardan geniş istifadə etməli olduqları deyən baş idarə rəisi əmək müqaviləsi olmadan işə cəlb etmə nəticəsində yarana biləcək problemlər və cərimələr barədə də məlumat vermişdir: «Ticarət obyektlərində gündəlik dövriyyə kassaya vurulduqdan sonra servis texniki xidmət mərkəzləri vasitəsilə dövrüylərinin göstərilməsi kassadan silinir. Artıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, xüsusilə razılıq tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilib, ixrac yönümlü istehsalın stimullaşdırılması və ix-

licə təşviq edilməsi ilə bağlı konkret tədbirlər götürülməsi, Ölkədə aparılan iqtisadi siyasət nəticəsində son 10 ildə regionlar üzrə qəbul edilmiş 3 Dövlət Proqramının uğurlu icrasının nəticəsində regionlar üzrə vergi daxilolmaları təxminən 7,6 dəfə artıb: «Regionlarda daxilolmaların artımı və inkişaf tendensiyasının davamlı xarakter daşması, təbii ki, sahibkarların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində irəliləməlidir».

«Bu görüşlər sahibkarları narahat edən məsələlərin yerində həllini tapmasına, yersiz şikayətlərin azalmasına xidmət edir. Bu gün də Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı xeyli məlumatlandırıldı. Görüş zamanı sahibkarların sadələşdirilmiş vergi, yoxsa ƏDV ödəyicisi olma seçimi ilə bağlı məsələyə aydınlıq gətirildi. Ümid edirəm ki, seçim imkanı vergi ödəyicilərinin fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir».

«Bu görüşlər sahibkarları narahat edən məsələlərin yerində həllini tapmasına, yersiz şikayətlərin azalmasına xidmət edir. Bu gün də Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı xeyli məlumatlandırıldı. Görüş zamanı sahibkarların sadələşdirilmiş vergi, yoxsa ƏDV ödəyicisi olma seçimi ilə bağlı məsələyə aydınlıq gətirildi. Ümid edirəm ki, seçim imkanı vergi ödəyicilərinin fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir».

Lətifə Əhmədova: «20 ildir sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sahibkarların problemlərinin həlli istiqamətində vergi orqanı əməkdaşları ilə birgə biz sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Hər kəs öz vəzifəsini düzgün dərk etsə, bununla dövlətimizin inkişafına töhfə vermiş olar».

Şahin Səfərov: «Royal Döşək» firmasını təmsil edirəm. Vergilər Nazirliyinin yüksək vəzifəli şəxslərinin, eləcə də nazirin şəxssən özünü regionlarda sahibkarlarla görüşməsi, onların problemlərini dinləməsi bizə olan qayğıdan irəli gəlir.

Lətifə Əhmədova: «20 ildir sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sahibkarların problemlərinin həlli istiqamətində vergi orqanı əməkdaşları ilə birgə biz sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Hər kəs öz vəzifəsini düzgün dərk etsə, bununla dövlətimizin inkişafına töhfə vermiş olar».

Şahin Səfərov: «Royal Döşək» firmasını təmsil edirəm. Vergilər Nazirliyinin yüksək vəzifəli şəxslərinin, eləcə də nazirin şəxssən özünü regionlarda sahibkarlarla görüşməsi, onların problemlərini dinləməsi bizə olan qayğıdan irəli gəlir.

Görüşdə vergi uçotunun ap-

rilmasında şəffaflığın təmin olunması ilə bağlı məsələlər müzakirə olunub, vergi ödəyicilərinin dövrüylərinin düzgün göstərilməsi, sənədləşmə işləri şəffaf aparılmalı, bu sahədə keçməklə mümkün olan yollar yoxlanılmalı, əks halda maliyyə sanksiyaları ilə üzləşə biləcəkləri diqqətə çatdırılıb. Vergi ödəyicilərinin ticarət obyektlərində sənədsiz malların satışına yol verməməsinə, nəzarət-kassa aparatlarından və POS-terminallardan geniş istifadə etməli olduqları deyən baş idarə rəisi əmək müqaviləsi olmadan işə cəlb etmə nəticəsində yarana biləcək problemlər və cərimələr barədə də məlumat vermişdir: «Ticarət obyektlərində gündəlik dövriyyə kassaya vurulduqdan sonra servis texniki xidmət mərkəzləri vasitəsilə dövrüylərinin göstərilməsi kassadan silinir. Artıq sahəsində aparılan yoxlamalar 2 il müddətində dayandırılıb, xüsusilə razılıq tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə qədər azaldılaraq onların verilməsi prosedurları sadələşdirilib, ixrac yönümlü istehsalın stimullaşdırılması və ix-

licə təşviq edilməsi ilə bağlı konkret tədbirlər götürülməsi, Ölkədə aparılan iqtisadi siyasət nəticəsində son 10 ildə regionlar üzrə qəbul edilmiş 3 Dövlət Proqramının uğurlu icrasının nəticəsində regionlar üzrə vergi daxilolmaları təxminən 7,6 dəfə artıb: «Regionlarda daxilolmaların artımı və inkişaf tendensiyasının davamlı xarakter daşması, təbii ki, sahibkarların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində irəliləməlidir».

«Bu görüşlər sahibkarları narahat edən məsələlərin yerində həllini tapmasına, yersiz şikayətlərin azalmasına xidmət edir. Bu gün də Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı xeyli məlumatlandırıldı. Görüş zamanı sahibkarların sadələşdirilmiş vergi, yoxsa ƏDV ödəyicisi olma seçimi ilə bağlı məsələyə aydınlıq gətirildi. Ümid edirəm ki, seçim imkanı vergi ödəyicilərinin fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir».

«Bu görüşlər sahibkarları narahat edən məsələlərin yerində həllini tapmasına, yersiz şikayətlərin azalmasına xidmət edir. Bu gün də Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı xeyli məlumatlandırıldı. Görüş zamanı sahibkarların sadələşdirilmiş vergi, yoxsa ƏDV ödəyicisi olma seçimi ilə bağlı məsələyə aydınlıq gətirildi. Ümid edirəm ki, seçim imkanı vergi ödəyicilərinin fəaliyyətinə öz müsbət təsirini göstərəcəkdir».

A.NƏBİYEVƏ

Mobil imkanlar genişləndirilir

Vergilər Nazirliyinin rəsmi internet sahifəsinin (taxes.gov.az) artıq iOS istifadəçiləri üçün də versiyası vergi ödəyicilərinin ixtiyarına verilib.

- Nazirlik haqqında
- Bir pəncərə
- Qanunvericilik
- Müraciətlər
- Bəyannamələr
- Yeniliklər
- Elektron xidmətlər
- Media
- Sual-cavab

və digər bölmələrlə yeni əlavəni smartfonunuza yükləməklə tanış ola bilərsiniz.

Qeyd edək ki, bir neçə gün öncə nazirlik tərəfindən android istifadəçiləri üçün də əlavə təqdim edilmişdi.

Yeniliklər barədə taxes.gov.az ünvanından daha ətraflı məlumat ala bilərsiniz.

31 Mart – Azərbaycanlıların Soyqırımını günü

İngilis tədqiqatçısı Kulqe: «*Ermənilər Bakının müsəlman əhalisini işğəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tufəngin qundağı ilə ölüncəyə qədər döyürdülər.*»

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıkları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlarla məruz qalmış, xalqımızı məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsəbiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 98 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənməmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıldığını sübut edir.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox azərbaycanlı ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daşqası və omlakı qarət edilmişdir. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: «Ermənilər Bakının müsəlman əhalisini işğəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlərarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tufəngin qundağı ilə ölüncəyə qədər döyürdülər». Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parça-parça edilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni cəladlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğını əks etdirir.

1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıtdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13

məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdır. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlı qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.

1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni-bolşevik dəstələri tərəfindən soyqırımına məruz qalmışlar. Ermənilər «Böyük Ermənistan» yaratmaq xülyası ilə ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışmışlar. Təkcə 1918-ci ilin aprel ayının sonuna bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

1918-ci ilin yazında erməni-bolşevik dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqda tarixi faktları kiçik bir yazıya yerləşdirmək mümkün deyil. Lakin sadalanan faktlar da yetərlidir ki, 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilsin.

Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyəsində qeyd edilir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

Anar ƏLİYEV

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının vahid dialoq mərkəzi



Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ictimai birlik kimi 2007-ci ildə yaradılmışdır. Qurumun əsas məqsəd və məramı qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli fəaliyyətini təmin etməkdir. Müsahibimiz assosiasiyanın İdarə Heyətinin sədri Ceyhun İbrahimovdur.

- Ceyhun müəllim, AFBİA-nın fəaliyyətinin əhatə dairəsi haqqında nə deyə bilərsiniz?

- Hazırda assosiasiyamın üzvlüyünə Bakı Fond Birjəsi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi daxil olmaqla qanunvericilik çərçivəsində fəaliyyət göstərən peşəkar iştirakçılar daxildir. Qurumun üzvləri ölkəmizin qiymətli kağızlar bazarının əsasını təşkil edən hüquqi şəxslər olmaqla həm qiymətli kağızlar bazarında, həm də maliyyə sistemində böyük rol oynayırlar. Bu baxımdan, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının vahid dialoq mərkəzi olan assosiasiyamız zəruri maarifləndirmə tədbirlərinin görülməsi, bu sahənin inkişafı üzrə təkliflərin müzakirəsi və həyata keçirilməsi istiqamətində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir.

- AFBİA-ya daxil olan investisiya şirkətlərinin xidmət sferası haqqında məlumat verərdiniz...

- İlk növbədə onu qeyd edim ki, əvvəlki qaydalarla görə, maliyyə vasitəçiləri öz müştərilərinə broker, dilər, aktivlərin idarə olunması xidmətlərini göstərmək üçün ayrı-ayrılıqda müvafiq xidmətlər üzrə lisenziyalara malik olmalı idilər. Lakin «Qiymətli kağızlar bazarı haqqında» yeni qanuna əsasən, bütün investisiya xidmətləri bir lisenziyada (investisiya fəaliyyəti üzrə lisenziya) birləşdirildi. Bununla da mövcud qanunvericiliyin şərtlərinə uyğun olaraq, investisiya şirkətləri yalnız bir lisenziyaya malik olmaqla bütün investisiya xidmətlərini göstərmək imkanı əldə etdilər. Investisiya xidmətlərinə müştəri tapşırıqlarının qəbulu və icrası (broker), öhdəlik götürməklə və ya öhdəlik götürmədən anderrayting xidməti, fərdi investorların portfelinin idarə edilməsi, marja ticarəti, investisiya məsləhətlərinin verilməsi, əsas investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı valyuta mübadiləsi kimi xidmətlər daxildir.

- Qiymətli kağızlar bazarının yeni əməliyyat infrastrukturuna üzrə bazar institutları arasında prioritet məsələlər hansılardır?

- «Qiymətli kağızlar bazarı haqqında» yeni qanun «2011-2020-ci illərdə Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramına uyğunlaşdırılması məqsədilə qəbul edilmişdir. Dövlət Proqramında əsas məqsədlərdən biri, təbii ki, ölkəmizin qiymətli kağızlar bazarının dünya qiymətli kağızlar bazarına inteqrasiya edilməsi üçün lazımı şəraitin yaradılmasıdır. Bu məqsəddə çatmaq üçün ölkəmizin qiymətli kağızlar bazarı sistemində böyük tədbirlər həyata keçirildi. Bunlardan biri qiymətli kağızlar bazarının yeni əməliyyat infrastrukturunun yaradılmasıdır. İnfrastrukturun, demək olar ki, tamamilə yenidən qurulmasının Cənubi Koreya təcrübəsindən istifadə edilmişdir. Hesablama proseslərinin daha da sürətləndirilməsi üçün əməliyyat infrastrukturuna «Hesablama agentləri» adlandırılan xüsusi bankların da daxil edilməsi nəzərdə tutulur.

- 2016-cı ilin hədəflərini necə müəyyənləşdirmisiniz?

- Bu il ilk növbədə fəaliyyətimizi daha da genişləndirməyi nəzərdə tutmuşuq. İndiyə kimi, əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və lisenziyalaşdırma prosesi ilə əlaqədar İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etmişik, bəzi məsələlərdə Maliyyə Nazirliyi, Vergilər Nazirliyinə müraciətlərimiz olmuşdur. Bu il isə yalnız qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə deyil, digər nazirliklər, dövlət orqanları, maliyyə institutları ilə də sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Düşünürəm ki, ölkə başçısının «Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında» fərmanı bu istiqamətdə öz müsbət təsirini göstərəcəkdir.

- Fərdi investorların bazara marağını artıracaq təşviqatın, dilər peşəsinin və qiymətli kağızlar bazarının imicinin düzgün formalaşdırılması, kapital bazarlarına dair maarifləndirmə və peşəkar hazırlığın yüksəldilməsi, eləcə də bazarın problemlərini həll etmək, peşəkar iştirakçılarının maraqlarını qorumaq üçün hansı tədbirlər görürsünüz?

- Investisiya fəaliyyətinin və qiymətli kağızlar bazarının müsbət imicinin formalaşdırılması məqsədilə «Maliyyə vasitəçilərinin etik davranış normaları»nın yaradılması istiqamətində təkliflər hazırlanır. Digər tərəfdən, kapital bazarlarına dair maarifləndirmə və peşəkar hazırlığın yüksəldilməsi məqsədilə 2014-cü ildə Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən «Kapital bazarlarının müasirləşdirilməsi» layihəsi çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış «Kapital bazarı üzrə təlim mərkəzi» ilə sıx əməkdaşlıq edirik. Bununla yanaşı, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hər bir şöbəsi öz sahəsi üzrə peşəkar iştirakçılara yeni yaradılacaq hüquqi mühit, qanunvericilikdəki dəyişikliklər barədə təqdimatlar keçirmişdir. Qiymətli kağızlar bazarının problemlərini həll üçün lazımı tədbirlər görmək, bazar iştirakçılarının maraqlarını qorumaq əsas məqsədlərimizdəndir. Bu istiqamətdə müəyyən real təkliflər hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmişik.

Hazırladı: F.CƏBRAYİLOVA

Onlayn təlimlər səmərəli nəticə verir

Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əmələmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına kompleksləşdirilməsi yolu ilə vergi inzibatchılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.

Vergilər Nazirliyinin «Elektron kitabxana»sının «Onlayn təlim» sistemində vergi orqanlarının vəzifəli şəxsləri üçün müxtəlif məzmunlarda təlimlər təşkil edilir və təlimlərə cəlb edilən şəxslərə aidiyyəti məlumatlar operativ şəkildə çatdırılır, yaxud həll edilməsi zəruri olan məsələlər müzakirə olunaraq iştirakçılara müvafiq tapşırıqlar verilir.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Hüquq İdarəsinin hüquqsünası, 1-ci dərəcəli müfəttiş Xamis Seyranov bildirdi ki, ənənəvi təlimlərdən fərqli olaraq, belə təlimlərdə təlim otaqlarının virtual şəkildə təşkil edilməsi nəticəsində iştirakçıların toplanması üçün xüsusi tədris otaqlarının, dairəvi masaların və s. ayrılmasına zərurət yoxdur: «Təlimdə iştirak ilə bağlı əlavə vaxtın sərf edilməsinə ehtiyac olmur. İştirakçılar təlimlərə qatılmaq məqsədilə təlim yerinə gəlmək və yenidən iş yerinə qayıtmaq üçün əlavə vaxt itkinsinə yol vermirlər. İştirakçıların əmək məhsuldarlığına heç bir neqativ təsir yaranmır. Məşğələlərdə iştirak sərbəstliyi var. Təlimlər virtual şəkildə təşkil edildiyi üçün iştirakçılar yazılı şəkildə suallarla çıxış edirlər və bu mənada «sual vermək kompleksi» yaşanmır. Təlimçi diksiya sərbəstliyinə malikdir. Virtual təlim otağında təlimçi iştirakçılarla «göz təmasında» olmadıq üçün təqdimatını daha sərbəst şəkildə həyata keçirə bilər. Ənənəvi təlimlərdən fərqli olaraq, onlayn təlimçilər işlədikləri məkandan təlimlərə qoşulduqları üçün özlərini daha rahat hiss edirlər. Burada iştirakçıların bir-birinin diqqətini yayındıra bilməsi mümkün deyil».

X.Seyranov onu da qeyd etdi ki, vergi orqanlarında onlayn təlimlər uğurla həyata keçirilir və qarşıya qoyulmuş məqsədlərə nail olunur: «Vergi yoxlamalarının prosedurları» mövzusunda təşkil edilən təlimlər dövlət vergi orqanlarında xidmət edən və vergi yoxlaması aparən əməkdaşların peşəkarlığının artırılması məqsədilə keçirilir. Təlim üzrə iştirakçıların nəzərinə «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun vergi orqanları

nın vəzifəli şəxsləri tərəfindən keçirilən yoxlamalara dair tələbləri, yoxlayıcıların yoxlamalarda iştirakını istisna edən hallar, yoxlayıcıların səlahiyyətləri, hüquq və vəzifələri, müvafiq hüquqi-normativ sənədlərə uyğun olaraq yoxlamalar barədə məlumatların vahid məlumat reyestrinə göndərilməsi üzrə öhdəlikləri, habelə yoxlamalar zamanı komməriya (vergi) sirri hesab edilən məlumatların qorunması və həmin məlumatların verilməsi qaydası ilə bağlı tələblər qatdırılır».

X.Seyranov qeyd edilənlərə yanaşı, bu təlimlər çərçivəsində inzibati icraatla bağlı qanunvericiliyin tələbləri, vergi ödəyicilərinin vergi orqanlarının inzibati aktlarından, vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliklərindən şikayət vermək hüquqları, verilməsi şikayətlərə inzibati icraat qaydasında şikayətlərin baxılması və müvafiq qərarların qəbul edilməsi üzrə Vergi Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri barədə məlumatlar verildiyini də vurğuladı.

Təlim müddətində təcrübədə daha çox rast gəlinən və vergi ödəyiciləri tərəfindən mübahisələndirilən məsələlər ətrafında müzakirələr aparılaraq yoxlamalarda iştirak edən şəxslərə vergi qanunvericiliyinin tələblərinə ciddi riayət olunmasının zəruriliyi də ön planda durur.

Fəxriyyə İKRAMQIZI



Vergi ödəyicilərinin NƏZƏRİNƏ!

2015>ci hesabat ilinin yekunları na g r :

- ✓ G lir vergisinin d yicil ri olan rezident v qeyri>rezident xsl r g lir vergisinin b yannam sini
- ✓ M nf t vergisinin d yicil ri olan rezident v qeyri>rezident h quqi xsl r m nf t vergisinin b yannam sini
- ✓ mlak vergisinin d yicisi olan m ssis l r mlak vergisinin b yannam sini cari ilin mart ay n n 31>d n gec olmayaraq

Əlavə məlumat üçün «195-1» Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

Vergilər Nazirliyi



Vergi ödəyicisinin sualı var...

Samira Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi vergi ödəyicilərinin suallarına cavab verir

Sığortalanan işçinin əməkhaqqı

Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əməkhaqqından vergi hansı qaydada tutulur?

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafeələrinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər fiziki şəxslərin gəlir vergisindən azad edilir.

Vergi Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin müddətli işlə əlaqədar alınan gəlirindən çıxılır.

İşəgötürən tərəfindən fiziki şəxsin müddətli işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödəniləndə çıxılır. Vergi Məcəlləsinin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur (VM, maddə 116.3). Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq, müddətli işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Qeyd olunan müddəalara əsasən, fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən bank vasitəsilə sığortaçının bank hesabına köçürüldüyü halda, sığorta haqqı fiziki şəxsin müddətli işlə əlaqədar aylıq gəlirindən çıxılaraq qalan hissəsindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi tutulur.

Suallarınızı redaksiyamızın ünvanına: AZ 1073, Bakı ş., Landau küç., 16 və ya s.musayeva@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz

«Doing Business 2017» hesabatında dəyişikliklər ediləcək

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası «Doing Business 2017» hesabatının metodologiyasında bir sıra dəyişikliklərin edilməsini planlaşdırır. Hazırda hesabatın bəzi meyarlarının yenidən qiymətləndirilməsi üzərində təhlil aparılır. Bu barədə Dünya Bankının özəl sektorun inkişafı üzrə ekspertləri Valentin Saltane İqtisadiyyat Nazirliyinin və Dünya Bankının özəl sektorun inkişafı üzrə ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə bildirib. Qeyd edilib ki, həmin dəyişikliklərin ilkin istiqamətləri barədə Azərbaycan tərəfi məlumatlandırılıb və bəzi islahatların aparılması tövsiyə olunub.

Beynəlxalq Maliyyə Korporasiyasının ekspert qrupunun rəhbəri İrina Kokaian isə bildirib ki, hesabat hazırlanarkən hər il müəyyən təkmilləşdirmələr aparılır. Məsələn, «Doing Business 2016» hesabatında ondan əvvəlki hesabatla müqayisədə «Tikinti üçün icazələrin alınması», «Elektrik təchizatı şəbəkələrinə qoşulma», «Müqavilələrin icrası» və «Əmlakın qeydiyyatı» göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi üzrə indeksləri də əlavə edilməklə qiymətləndirmə metodologiyasında dəyişikliklər olunub. Hazırda biznesin və idarəetmə sektorunun müxtəlif sahələrində metodoloji dəyişikliklərin aparılması labüddür və bu proses ilin ortalarına qədər davam etdiriləcək. Cari ilin sonuncu rübündə

açıqlanacaq yeni hesabatda bu dəyişikliklər öz əksini tapacaq. Qeyd edək ki, «Doing Business 2016» hesabatında Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 17 pillə yaxşılaşıb, respublikamız 189 ölkə arasında 80-ci yerdən 63-cü yerə yüksəlib. Hesabatın əsas göstəricisi olan «Etalon Qanunvericiliyə Yaxınlıq» (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 67.8-ə yüksəlib ki, bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsini bir daha təsdiq edir.



Dünya Bankı 2016-cı ildə biznes və vergi indeksləri üzrə metodologiyada bəzi dəyişikliklər etməyi planlaşdırır

Dünya Bankı 2016-cı ildə biznes və vergi indeksləri üzrə metodologiyada bəzi dəyişikliklər etməyi planlaşdırır. Qurumun ekspert missiyasının qənaətinə görə, əvvəlki hesabatda vergi ilə bağlı məqamlar 2014-cü ilin vergi göstəricilərini əks etdirir. Sonuncu hesabatda «Paying Taxes»

«Vergilərin ödənilməsi» göstəricisi üzrə Azərbaycanın mövqeyi xeyli yaxşılaşıb. Azərbaycan vergilərinin ödənilməsinin asanlıqlığına görə MDB məkanında ilk yerlərdən birini tutub. Ölkəmizin vergi sistemində həyata keçirilən islahatlar - ƏDV depozit hesabının tətbiqi, bəyannamələrin elektron formada təqdim edilməsi, vergilərin elektron formada ödənişi, fiziki və hüquqi şəxslərin qeydiyyatının real vaxt rejimində aparılması və digər yə-

təblərlə səviyyəsində qurulması, elektron xidmətlər və digər istiqamətdə davam etdirilən tədbirlər hesabatın vergi ilə bağlı indekslərində müsbət faktorlar kimi nəzərə alınacaq. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, «Doing Business» hesabatları nəşr olunduqdan sonra ölkəmizin müvafiq qurumları hesabatı dərinlən təhlil edərək həm nailiyyətləri, həm də çatışmazlıqları öyrənirlər. Dövlət qurumları ilə biznes nümayəndələri arasında açıq dialoq əsasında hansı sahələrdə hansı işlərin aparılmasının yolu müəyyən edilir. Hazırda dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətə uyğun olaraq, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlər görülür, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin, eləcə də xarici investisiyaların cəlb olunması məqsədilə rəqabətə davamlı vergi rejiminin yaradılması istiqamətində islahatları davam etdirilir. Dövlət başçısının imzaladığı «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmana uyğun olaraq, 8 istiqamət üzrə islahatlar həyata keçirilir.

Bildirilib ki, «Doing Business 2017» hesabatı hazırlanarkən Azərbaycanla bağlı bir sıra indekslərin qiymətləndirilməsi zamanı həyata keçirilən son islahatlar da nəzərə alınacaq. Sahibkarlıq sektorunda yoxlamaların dayandırılması, lisenziyaların sayının azaldılması və bir sıra digər tədbirlər yeni hesabatda Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir göstərə bilər.

Elbrus CƏFƏRLİ

RƏQƏMLƏRİN DİLİ İLƏ

- Yanvar-fevral aylarında istehlakçılara **4258,2 milyon** manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə **4,2%** çox məhsul satılmışdır.
- Ölkədə **7888,7 milyon** manatlıq ÜDM istehsalının **66,8%**-i qeyri-neft sahələrinin payına düşmüşdür.
- Məhsul və idxala xalis vergilər ÜDM-in **10,6%**-ni təşkil etmişdir.
- Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı **4,5%** artmış, neft sektorunda isə **0,7%** azalmışdır.
- İsveçrənin «SIKA» şirkətinin Sumqayıt Kimya Sənaye Parkında həyata keçirəcəyi layihənin ümumi investisiya həcmi **5,3 milyon** dollar təşkil edəcək.
- Fevralın 1-nə Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində **21186,2 milyon** manat təşkil edilib. Bunun **16165,2 milyon** manatı uzunmüddətli kreditlər olub.
- Fevral ayının 1 vəziyyətinə ölkə iqtisadiyyatında müddətli işləyən işçilərin sayı **1488,3 min** nəfər olmuş, onlardan **874,7 min** nəfəri iqtisadiyyatın dövlət sektorunda, **613,6 min** nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
- 2016-cı ilin ilk iki ayında Azərbaycanda **366,1 min** ton dizel yanacağı, **179,6 min** ton avtomobil benzini, **27,8 min** ton neft-kimya sənayesində istifadə üçün benzin, **113,5 min** ton ağ neft, **229,9 min** ton yanacaq mazutu, **0,9 min** ton sürtgü yağları, **19,3 min** ton neft bitumu və **7,2 min** ton neft koku istehsal edilib.

Bələdiyyə vergi informasiya sistemi HÖP-ə inteqrasiya olunub

«Hökumət ödəniş portalı»nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi dövlət qurumları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının və özəl şirkətlərin həyata keçirdikləri ödəniş-qaydada həyata keçirilməsinə bələdiyyə qurumları da cəlb edililib. Bu istiqamətdə həyata keçirilən layihə çərçivəsində Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri



lərin həm əhatə dairəsinin genişlənməsinə, həm də əməliyyatların həcminin artmasına səbəb olub. Mərkəzi Bankdan verilən məlumata görə, vergi, rüsum, icarə haqqı və digər bütçə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə nağdsız

qaydada həyata keçirilməsinə bələdiyyə qurumları da cəlb edililib. Bu istiqamətdə həyata keçirilən layihə çərçivəsində Vergilər Nazirliyi tərəfindən yerli (bələdiyyə) vergilərin ödəyiciləri üçün xüsusi proqram təminatı tərtib edilir. BVİS ödənişlərinin rahat aparılmasını təmin etməklə yanaşı, şəffaflığın və hesabatlılığın artırılmasına da səbəb olur. Şəffaflığın təmin olunması məqsədilə əməliyyat gücünün sonunda qəbul edilmiş vəsaitlərin

müvafiq hesablara çatdırılması üzrə portaldan elektron üzvləşmə aparılır və bu haqda BVİS-ə məlumat verilir. Ödəyicilər yaradılmış infrastrukturda qoşulmuş bələdiyyə orqanları üzrə ölkənin istənilən regionunda «Azərpoçt» MMC-nin və 36 bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd ödəniş xidməti terminalında nağd formada, həmçinin ödəniş kartlarından istifadə etməklə HÖP-ün internet resursları və «Elektron hökumət» portalı vasitəsilə ödənişlərini nağdsız formada həyata keçirə bilərlər. Bunun üçün bələdiyyə vergi ödəyicisinin yeniləşdirmə nömrəsindən (VÖEN) və ya şəxsiyyət vəsiqəsinin seriyə nömrəsindən istifadə etmək kifayətdir.

Layihə üzrə digər bələdiyyələrdə də ödənişlərin elektronlaşdırılması istiqamətində Vergilər Nazirliyi ilə yerli özünüidarəetmə orqanları arasında iş aparılır və növbəti mərhələdə bütün bələdiyyə orqanlarının bələdiyyə informasiya sistemində qoşulması nəzərdə tutulur.

ELBRUS

Xarici valyutanın ölkəyə gətirilməsi və çıxarılması qaydaları müəyyənləşdirilib

Mərkəzi Bank «Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»nı təsdiqləyib. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri Xidmətinin yaydığı xəbərdərə görə, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi

şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentində olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğində olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasından nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Resident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğində olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasından nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

qanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Bu hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Yeni qaydalar martın 16-dan qüvvəyə minib. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən valyuta sərəvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları» və bu Qaydalara 18 fevral 2008-ci il tarixli dəyişikliklər ləğv edilib.

RƏŞAD

Sintetik uçotun aparılması ilə bağlı yeni qayda

Xanbaba Quliyev,

Auditorlar Palatasının üzvü

Kassa əməliyyatları üzrə sintetik uçotun aparılması

Hörmətli oxucular, bir daha nəzəri-nizə çatdırırıq ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2016-cı il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş «Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühəsibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası», kredit təşkilatları istisna olmaqla, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, «Mühəsibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühəsibat Uçotu Standartlarına uyğun tərtib edən mühəsibat uçotu subyektlərinə şamil edilir.

Aydındır ki, bu Qayda təşkilatlar tərəfindən mühəsibat uçotunun sintetik uçotunun memorial order forması əsasında aparılmasını, yəni ayrı-ayrı təsərrüfat əməliyyatları üzrə (məsələn, kassa, bank, əməkhaqqı, təhtə-hesab şəxslərlə hesablaşmalar və digər əməliyyatlar üzrə) sintetik uçotun aparılması qaydaları müəyyən edir. Həmçinin, bu Qayda təşkilatlarda ayrı-ayrı təsərrüfat əməliyyatlarının həyata keçirilməsi qaydalarını və sənədləşdirilməsini də dolayısı ilə müəyyən edir.

Məsələn, Qaydanın kassa əməliyyatları üzrə sintetik uçotun aparılmasını müəyyən edən müddəalarından aydın olur ki, kassa üzrə baş verən əməliyyatlar kassa mədaxil orderi, kassa məxaric orderi və kassa məxaric orderini əvəz edən digər sənədlər

əsasında rəsmiləşdirilir, hər bir sənəd üzrə məbləğlər kassa kitabında qeyd edilir, yəni kassa kitabı tərtib olunur və ilkin sənədlər müəyyən edilmiş müddətdə mühəsibatlıq təhvil verilir. Daha doğrusu, sənədin müddəalarının məzmunu onu deməyə əsas verir ki, bu Qayda sintetik uçotun aparılması formasının müəyyən edilməsindən əlavə, ayrı-ayrı əməliyyatların necə həyata keçirilməsi və necə sənədləşdirilməsi ilə əlaqədar tələbləri də özündə əks etdirir.

Təşkilatlarda (müəssisələrdə) kassa əməliyyatları üzrə sintetik uçotun aparılması ilə əlaqədar Qaydadakı müddəalar aşağıdakı kimidir:

- təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi kassada olan pul vəsaitlərinin hərəkətinin və düzgün istifadəsinin təmin edilməsində, qalq məbləğ barədə dəqiq məlumatın əldə edilməsində və onların qorunmasından ibarətdir.

- kassa əməliyyatları üzrə mühəsibat yazılışları (müxabirləşmələr) memorial order № 1-də aparılır.

Kassa əməliyyatları üzrə mühəsibat yazılışlarının (müxabirləşmələrin) verilməsi aşağıdakı kimi həyata keçirilir:

- kassir (xəzinədar) tərəfindən kassa kitabında pul vəsaitləri üzrə yazılışlar hər bir kassa mədaxil orderi, kassa məxaric orderi və ya onu əvəz edən sənədlər üzrə əməliyyat baş verdikdən dərhal sonra həyata keçirilir;
- kassada milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. «Kassa» sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu, əməliyyat tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi müəyyən edilmiş uyğun olaraq mandatla aparılır;
- iş gününün sonunda kassir (xəzinədar) gün ərzində əməliyyatların yekununu hesablayaraq növbəti iş gününün əvvəlinə kassada olan pul vəsaitlərinin qalığını çıxarır, mədaxil və məxaric sənədləri ilə birlikdə kassa hesabatının surətini (gün ərzində kassa kitabında yazılışların surətini) kassa kitabına imza etdirməklə mühəsibatlıqda məsul şəxsə təqdim edir;

• məsul şəxs tərəfindən kassa əməliyyatları üzrə sənədlərin tamlığı və imzalarını mövcudluğu, hüquqi aktlara uyğun tərtibatı və digər məlumatlar yoxlanıldıqdan sonra gün ərzində aparılan kassa əməliyyatları üzrə ilkin uçot sənədini əlavə etməklə mühəsibat yazılışları (müxabirləşmələr) verilir.

Hər hesabat gününün sonuna «Kassa» sintetik hesabı üzrə qalq kassa kitabında olan qalıqda uyğun gəlməlidir. Kassa sənədləri az olan təşkilatlarda 3 gün üçün kassirin tərtib etdiyi hesabatlar əsasında oxşar əməliyyatlar üzrə bir mühəsibat yazılışı (müxabirləşmə) ilə memorial orderə daxil edilməsinə yol verilir. Bu halda, memorial orderin «Əməliyyatlar üzrə ilkin uçot sənədinin tarixi» qrafasında yazılışın həyata keçirildiyi dövrün başlanğıc və son tarixləri göstərilir.

Qaydanın 1.5-ci bəndində bildirilir ki, sintetik uçotun memorial order formasını (el ilə və ya avtomatlaşdırılmış rejimdə) tətbiq etməyən təşkilatlar mühəsibat uçotunun sintetik uçotunu digər formalar (jurnal-order forması və ya digər avtomatlaşdırılmış) əsasında həyata keçirmək hüququna malikdirlər. Bu müddəa sintetik uçotun aparılması ilə əlaqədardır. Bu müddəanın əməliyyatların necə həyata keçirilməsi və sənədləşdirilməsi ilə əlaqəsi yoxdur və ona görə də uçotun hansı formada aparılmasından (qurulmasından) asılı olmayaraq, dolayısı ilə əməliyyatların həyata keçirilməsi ilə əlaqədar Qaydada əks etdirilən tələblərə müəssisələrdə əməl olunmalıdır.

vergi təqvim

MART						
I	II	III	IV	V	VI	VII
	1	2	3	4	5	6
7	8	9	10	11	12	13
14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27
28	29	30	31			

Qeyd: Verginin ödənilmə və bəyannamənin verilmə müddətinin sonuncu günü təqvimdə göy rənglə seçilmişdir. Həmin gün istirahət və ya bayram gününə düşdüylə halda, növbəti iş gününə keçirilmişdir.

Ödənilən vergi:

28 mart - «(1-1)», «(1-2)», «3», «4», «7», «8», «(9-1)», «10.1» və «10.3».

31 mart - «1», «2» və «5».

«1» - **Gəlir vergisi:** Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənəbündən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənəbündə vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüduqlarından kənarında gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabət ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.

«(1-1)» - **Gəlir vergisi (xüsusi notariuslar üzrə):** Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcəsi ilə gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

«(1-2)» - **Gəlir vergisi (idman mərc oyunları üzrə):** İdman mərc oyunlarından uduşlar əldə edən şəxsədən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində vergini tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və «İdman mərc oyunlarından uduşlar əldə edən şəxsədən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi»ni vergi orqanına təqdim etməyə borcludurlar.

«2» - **Mənfəət vergisi:** Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Mənfəət vergisinin ödəyicisi hesab

edilən rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb olunan gəliri Azərbaycan mənəbündən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabət ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) vergini ödəyir və qeydiyyata olduğu vergi orqanına bəyannamə təqdim edir.

Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər. «3» - **Əlavə dəyər vergisi:** ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV döyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyata olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

«4» - **Aksiz vergisi:** Aksizlər üzrə hesabat dövrü təqvim aydır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabət dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir. «5» - **Əmlak vergisi:** Müəssisənin əmlak vergisi üçün hesabat dövrü təqvim ili sayılır. Əmlak vergisinin ödəyicisi olan müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və vergini həmin müddədədək son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) dövlət büdcəsinə ödəyir.

«7» - **Yol vergisi** üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağıının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq «Yol vergisinin bəyannaməsi»ni

vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

«8» - **Mədən vergisi:** Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabət ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kəpik-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

«9-1» - **Sadələşdirilmiş vergi (Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə):** Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq «Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsi»ni vergi orqanına təqdim etməyə borcludur.

«10.1» - **Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi:** Muzda işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzda işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

«10.3» - **Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi:** Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Torpaqların elektron uçotu qaydaları təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənəd torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq etməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Fərmanla «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıb ki, bu fərmanın birinci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin, dövlət əmlakının Regstrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı məlumatların, habelə əldə edilmiş dövlət orqanları tərəfindən torpaqların müntəzimin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlər, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi və kollektiv evlərinin, həyatı sahələrin, fərdi, yaylıq və kooperativ bağlarının, dövlət bağlılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (səhə, yerləşmə və konfigurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerləşmə qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin (torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra - ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələrinin üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətinin, istifadəsinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sisteminə dəft olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi, ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi), torpaqların elektron kadastr uçotu informasiya sistemində ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sistemində daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə dəqiqləşdirilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı

aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi, habelə torpaqların dövlət torpaq kadastrında aid edildiyi kateqoriya ilə yanaşı digər kateqoriyaya da aid edilməsi barədə təkliflərinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə, esaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması, eləcə də bələdiyyələrin xəritələrinin hazırlanması tədbirləri ilə əlaqələndirilməklə həyata keçirilməsini və dövlət büdcəsi vəsaitindən səmərəli istifadə olunmasını təmin etsin, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatları idarəçiliyini həyata keçirənləri, habelə istifadələrində olan torpaq sahələrinin yerləşmə qaydasında dəqiqləşdirilməsi üçün müvafiq sənədlərin və məlumatların Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - Komitə) sorğusu əsasında ona təqdim olunmasını, habelə zəruri hallarda bu işlərdə öz nümayəndələrinin iştirakını təmin etməli, avtomobil və dəmir yolları, magistral suvarma kanalları və kollektorlar, su, kanalizasiya, elektrik və rabitə xətləri, magistral neft və qaz kəmərləri, mədəni irs obyektləri və qoruqlar, eləcə də qorunan və mühafizə olunan digər qurğu və obyektlərin mühafizə, sanitariya, qorunma və digər zona və zolaqları barədə mövcud məlumatların Komitəyə təqdim olunmasını, bu məlumatlar olmadıqda isə Komitənin sorğusu əsasında həmin zona və zolaqların müəyyən edilməsi məqsədi ilə aparılan işlərdə iştirak etmək üçün öz nümayəndələrinin ayrılmasını təmin etməlidirlər, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarına tapşırıb ki, idarəçiliyini həyata keçirdikləri, habelə istifadələrində olan torpaq sahələri, eləcə də apardıqları sahəvi kadastrlardakı torpaqlarla bağlı, torpaqların müntəziminin bərpası və artırılması, onlardan istifadə olunması, bu məqsədlərlə aparılan monitorinqlərin nəticələri ilə bağlı sənədlərin və məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində daxil edilməsi məqsədi ilə üç ay müddətində, həmin torpaq sahələrinə münasibətdə həyata keçirdikləri tədbirlər və bu tədbirlər nəticəsində əldə olunan, informasiya sistemində daxil edilməli məlumatların isə mütemadi Komitəyə təqdim olunmasını təmin etsinlər.

Yerli icra hakimiyyəti orqanlarına tapşırıb və bələdiyyələrə tövsiyə edilib ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Komitə tərəfindən müvafiq ərazidə maarifləndirmə tədbirlərinin keçirilməsində iştirak etsinlər və bunla bağlı təşkilati dəstəyi təmin etsinlər.

Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməli, «Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı»nın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandıqı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsaitlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu məqsədlə yerləşmə, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin və torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların mərhələlərlə aparılmasının maliyyələşdirilməsi məsələlərini həll etməlidirlər.

beynəlxalq panoram

Avropa Birliyində maliyyə əməliyyatlarına vergi tətbiq oluna bilər

Avrozonanın 10 ölkəsi maliyyə əməliyyatlarına vahid verginin tətbiqi ilə bağlı bəzi aspektləri əsasən razılaşdırıblar. 2016-cı ilin ortalarına qədər nisbətən açıq qalmış məsələlərin, o cümlədən vergi dərəcələrinin həddinin razılaşdırılması qərara alınıb. Maliyyə əməliyyatlarına vergi spekulativ treydingin qarşısının alınması, bankların dəstəklənməsinə yönəldilmiş dövlət vəsaitlərinin bir hissəsinin geri qaytarılması və bir

Verginin tətbiqi haqqında danışıqlar 2011-ci ildən davam edir. 2015-ci ildə Almaniya, Fransa, İtaliya, Avstriya, Belçika, Estoniya, Yunanistan, Portuqaliya, Slovakiya, Sloveniya və İspaniyanın maliyyə nazirləri danışıqlarda irəliləyişin olduğunu qeyd ediblər və siyasi razılaşmanın 2016-cı ildə imzalanacağını gözləyirlər. Maliyyə nazirlərinin bəyanatında bildirilir ki, «intraday» ticarəti də daxil olmaqla, səhmlərin əldə edil-

Son görüşdə əldə edilmiş razılığa əsasən, nazirlər harada buraxılmasından asılı olmayaraq, bütün səhmlərin vergiyə cəlb olunması imkanlarını bir daha təhlil edəcəklər. Estoniya isə son razılaşmanı imzalamayıb. Buna səbəb ölkənin maliyyə təşkilatlarının ticarət etdiyi səhmlərin çox hissəsinin iştirakçı qrupların xaricində buraxılmasıdır. Estoniya bundan, demək olar ki, gəlir əldə etmir.

İtaliyada kazino və bukmeyker kontorları üçün vergilər artıb

Hökumət 2015-ci ilin oktyabrında qəbul olunmuş sabitlik haqqında qanuna («Stability Law») dəyişikliklər edib. Dəyişikliklər onlayn və oflayn oyun müəssisələrinin gəlirlərindən vergi ödəmələrinin yeni sxemini nəzərdə tutur. Söhbət, ilk növbədə, kazino, internet-poker və mərc oyunlarından gedir.

Ötən ilin iyununda İtaliya hökuməti milli vergi qanunvericiliyində dəyişikliklər edərək, mərc oyunlarının təşkili ilə məşğul olan şirkətləri dövlət büdcəsinə əlavə ödəmələr aparmaq zərurətindən azad etmişdi. Lakin bu addım büdcə itkilərinə səbəb oldu və ilin sonuna hökumət «Stability Law» qanununu yenidən dəyişdirməyə qərar verdi.

Beləliklə, 2016-cı il yanvarın 1-dən başlayaraq, onlayn poker yarışlarından və pullu mərc oyunlarından, həmçinin onlayn kazinodan ümumi gəlir 20%-lik vergiyə cəlb olunur. İdman mərc oyunlarına gəlincə, onlayn rejimdə rəsmiləşdirilən gəlirlər 22%, oflayn müəssisələrdə rəsmiləşdirilən gəlirlər isə 18% vergiyə cəlb edilir.

Beləliklə, 2016-cı il yanvarın 1-dən başlayaraq, onlayn poker yarışlarından və pullu mərc oyunlarından, həmçinin onlayn kazinodan ümumi gəlir 20%-lik vergiyə cəlb olunur. İdman mərc oyunlarına gəlincə, onlayn rejimdə rəsmiləşdirilən gəlirlər 22%, oflayn müəssisələrdə rəsmiləşdirilən gəlirlər isə 18% vergiyə cəlb edilir.

ABŞ-da iri əczaçılıq şirkətlərinin vergi inversiyaları məhdudlaşdırılacaq

Konqresə vergi inversiyasını məhdudlaşdıran qanun layihəsi təqdim edilib. Vergi inversiyasının mahiyyəti budur ki, ABŞ-da olan bir çox korporasiyalar korporativ vergiləri azaltmaq məqsədilə vergilərin aşağı olduğu digər ölkələrdə müxtəlif şirkətləri alır və sonra şirkətin mənzil-qərarlarını həmin ölkəyə köçürürlər.

Qanun layihəsinin müəllifi ABŞ Nümayəndələr Palatasının üzvü Mark Pokandır. Qanun layihəsinin konqres tərəfindən qəbul edilməsi ehtimalı azdır. Lakin bu, hökumətin «vergi inversiyası» ilə bağlı sazişlərə dair artan narahatlığını əks etdirir. Son illər ABŞ-da belə satınalmaların həcmi o qədər artıb ki, Maliyyə Nazirliyi belə satınalmalara tələbləri sırtlaşdırıb, lakin bu prosesi söngitməyə kifayət etməyib.

M.Pokanın qanun layihəsi xaricdə və ölkə daxilində gəlir əldə edən şirkətlərə vahid və birləşmiş verginin tətbiqini təklif edir. Qüvvədə olan qanunvericiliyə əsasən, daxili bazarda əməliyyatlardan gəlir dərhal vergiyə cəlb olunur, xarici əməliyyatlardan mənfəət vergisinin ödənilməsi isə qeyri-müəyyən müddətə təxirə salına bilər. Digər qanun layihəsi gəlirlərin aşağı vergi dərəcəsi olan yurisdiksiyalara çıxarılmasına mane olmaq məqsədi daşıyır.

Ölkənin böyük əczaçılıq şirkəti olan «Reuters Pfizer» digər bir əczaçılıq şirkəti - «Allergan» əldə etmək üçün danışıqlar aparır və bu saziş vergi inversiyasını həyata keçirmək üsulu kimi baxır. «Allergan»ın qərarı İrlandiyadadır, ona görə şirkətin alınması «Pfizer»ə qarşılıqlı olaraq ölkəyə keçirməyə və beləliklə də vergi yükünü azaltmağa imkan verəcək.

Ölkənin böyük əczaçılıq şirkəti olan «Reuters Pfizer» digər bir əczaçılıq şirkəti - «Allergan» əldə etmək üçün danışıqlar aparır və bu saziş vergi inversiyasını həyata keçirmək üsulu kimi baxır. «Allergan»ın qərarı İrlandiyadadır, ona görə şirkətin alınması «Pfizer»ə qarşılıqlı olaraq ölkəyə keçirməyə və beləliklə də vergi yükünü azaltmağa imkan verəcək.

Qırğızıstan buğda idxalına ƏDV-ni ləğv edib

Parlamentin iqtisadi və maliyyə siyasəti komitəsi buğda idxalına ƏDV-ni ləğv edən qanun layihəsini təsdiqləyib. Layihə ƏDV-nin 2020-ci il yanvarın 1-nə qədər ləğvini nəzərdə tutur. Büdcənin itkiləri 220 milyon som (100 som = 1,30 ABŞ dolları) təşkil edəcək. İqtisadiyyat Nazirliyi bu itkiləri yeni qanun layihələri və vergi tədbirləri (pivəyə

aksizlərin tətbiqi, sərvət vergisinin tətbiqi, vergi yoxlamaları və s.) hesabına doldurmaq niyyətindədir.

Qırğızıstanın İqtisadiyyat Nazirliyi və yerli dəyirman şirkətləri arasında bağlanmış anlaşma memorandumuna əsasən, qanun layihəsinin təsdiq ediləcəyi halda, ölkədə istehsal edilən unun qiyməti 12% azaldılacaq.



Xəbərlər


Latviya Maliyyə Nazirliyi kredit təşkilatları haqqında qanuna dəyişiklik hazırlayıb. Dəyişikliklər əsasən, qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması üzrə qəbul olunmuş normaların pozulması ilə bağlı cəza tədbirləri sırtlaşdırılacaq.

Belçika polisi Britaniya mənşəli iş adamı Sicay Şahı axtarıb. O, Belçika hökumətinin xəzinəsindən qanunsuz şəkildə 350 milyon avro pul götürərək böyük vergi fırıldaqçılığına başçılıq edib.

Ukrayna Nazirlər Kabineti bu il üçün mühüm siyasi fəaliyyətlərin siyahısını təsdiq edib. Siyahıya keçən ildən başlanmış vergi islahatının tamamlanması da daxildir. Bu il biznes mühitinin yaxşılaşdırılması, eləcə də vergi orqanının - Dövlət Vergi Xidmətinin restrukturizasiyası və elektron xidmətlər barədə qanunun qəbul edilməsi ilə islahatın başa çatdırılması nəzərdə tutulub.

Şimali Koreya hökuməti 40 illik aradan sonra vergitutma sistemində qayıtmaq, bununla yanaşı, yerli hökumətlərin və ayrı-ayrı müəssisələrin avtonomiyasını artırmaq niyyətindədir. Bunun qarşılığı olaraq gəlirlərin bir hissəsi vergi şəklində mərkəzə köçürüləcək. Ekspertlər bunu ölkədəki iqtisadi islahatlar çərçivəsində növbəti addım hesab edirlər.

Parisdə məşhur zərgər ailəsi olan Benmusların üç nümayəndəsinə HSBC bankının İsveçrə şöbəsindəki hesablarında 40 milyon avrodan artıq vəsaiti gizlədərək vergidən yayınmışına görə iddia qaldırılıb. Bu cinayət işi bankın fəaliyyəti ilə bağlı aparılan geniş əhatəli təhqiqatın tərkib hissəsidir.



krossvord

Yuxarıdan aşağı: 1.İt (*rusca*); 2.Hər hansı bir sənədin və ya çıxarışın qısa ifadə edilməsi; 3.Salat markası. Həmçinin yunan əlifbasında 24-cü hərflər; 4.Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalət; 5.«Arım, pətəyim» bədii filmində (Türkiyə) Zeynəbin atası rolunu canlandıran məşhur türk teatr və kino aktyorunun adı; 6.Sümüklü hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi; 9.Xəzər tayfalarından birinin adı; 13.Vergilər Nazirliyinin avtomatlaşdırılmış informasiya sistemi; 15.XVIII əsrin 40-cı illəri - XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq; 16.Petruşka şəhəri; 17.Salat növü; 18.Antropologiya elminin əsasını qoyan məşhur rus coğrafiyası, etnoqrafı, akademikinin adı; 20.65 milyon insan tərəfindən danışılan və azı 2000 illik fəndə malik qədim Dravid dili; 21.Qədim Romada müxtəlif ölkələrə göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir. **Soldan sağa:** 1.Tibbi diaqnostika avadanlığı. Əvvəllər bu cihazın qalınları fil dişindən hazırlanırdı; 5.1609 metrə bərabər uzunluq ölçü vahidi; 7.İngilis mühəndisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10.Fərdi, mövsumi, qlobal və digər faiz məhdudiyətləri vasitəsilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət; 11.Dövlət tərəfindən idxal və ya ixracat tətbiq olunan qadağı; 12.ABŞ-ın Alyaska ştatının cənub sahillərində yerləşən yarımada; 14.Arzu, dilək; 19.Gürcüstanın ikinci ən böyük şəhəri; 21.Eridisi və ixtiraçısının soyadı. O, ilk dəfə olaraq poladın ucuz qiymətə istehsalı üçün üsul təklif etmiş və öz adını daşıyan sobanı ixtira etmişdir; 8.Qədim yunan mifologiyasında personaj; 10

idman

«Synergy Baku»nun mütəbər turnirdə uğurlu çıxışı

Azərbaycanın kontinental velosiped komandası - «Synergy Baku Cycling Project» İtaliyada təşkil edilən sayca 31-ci «Coppi e Bartali» yarışında uğurla çıxış edib. Azərbaycan velosiped İdmanı Federasiyasından verilən xəbərə görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı 4 mərhələdən ibarətdir və 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın «Team Sky» Dünya Turu, Rusiyanın «Gazprom RusVelo», İtaliyanın «Southeast-Venezuela», «Bardiani-CSF», «Androni Giocattoli» və «Nippo-Vini Fantini», Belçikanın «Topsport Vlaanderen-Baloise» kimi peşəkar kontinental komandalar yer alıb.

Yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 kilometr məsafəni 3 saat 34 dəqiqəyə qət edib və fotofinişə əsasən üçüncü nəticə göstərmişdir. Bundan başqa, «Synergy Baku» nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan «yaşıl köynək»i də 2-ci mərhələdən etibarən ələ keçirib - Kiril



Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.

Qeyd edək ki, «Synergy Baku» «Coppi e Bartali» yürüşündə Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Mürerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyətlə təmsil olunub.


Gənc güləşçilərimiz Avropa çempionatında

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından bildirlərlər ki, aprelin 3-dək davam edəcək birincilikdə 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

İlk yarış günündə xalça üzərinə 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsinə yunan-Roma güləşçiləri çıxırlar. Səkkizdəbir final mərhələsində Murad Məmmədovun (59 kq) rəqibi Slovakiya təmsilçisi Zoltan Levai olacaq.

Ruhin Mikayılov (71 kq) İsveçrə pəhləvanı Daniel Mattias Soiniyə qarşı mübarizə aparacaq. Elton Vəzirzadə (80 kq) türkiyəli Burhan Akbudakla, 98 kiloqram çəki dərəcəsinə çıxış edən Orxan Nuriyev isə Finlandiya güləşçisi Matti Elias Kuosmanen ilə üz-üzə gələcək.

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevın rəhbərliyi altında çempionatda 6 qadın güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hakolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) cıyev təmsil edir.



Velosiped idmanı üzrə Azərbaycan çempionatı

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirilmiş təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötürməsi üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin idmançıları iştirak ediblər. Reqlamentə əsasən, kiçik yaşlı qızlar 7 km, U-15 və U-17 kateqoriyasında yarışan velosipedçilər müvafiq olaraq 10 və 20 km, gənclər, U-23 və Elit kateqoriyasında mübarizə apararaq 30 km məsafəyə qət ediblər.

Yarışların birinci mərhələsində ki-

çik yaşlı qızların mübarizəsində 8 sayılı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov rəqibləri üçün əlçatmaz olublar. U-23 və Elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi və «Lokomotiv» klubunu təmsil edən Aqşın Bağrırlı birinci yeri tutub.

Qeyd edək ki, çempionatın hər iki mərhələsində 100-ə yaxın velosipedçi iştirak edib.

təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov rəqibləri üçün əlçatmaz olublar. U-23 və Elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi və «Lokomotiv» klubunu təmsil edən Aqşın Bağrırlı birinci yeri tutub.

Qeyd edək ki, çempionatın hər iki mərhələsində 100-ə yaxın velosipedçi iştirak edib.

İker Kacilyacdandan yeni rekord




Futbol üzrə İspaniya millisinin qapıçısı İker Kacilyas Avropada yeni rekordla imza atıb. Martın 27-də Rumıniya ilə İspaniya yığma komandaları arasında keçirilən yoldaşlıq görüşündə 166-cı dəfə meydana çıxan ispan qolqiper bu göstəriciyə görə Latviya millisinin keçmiş oyunçusu Vitali Astafyevi (yığma komanda ilə 165 matç) geridə qoyub. Beləliklə, o, Avropada milli komandada ən çox oyun keçirən futbolçu olub. Qeyd edək ki, dünya üzrə ən yüksək göstəriciyə misirli Ahmet Hassan (184 oyun) malikdir.

mozaika

Plastik kütlə yeyən bakteriyalar kəşf olunub

ixtira



Yapon tədqiqatçıları qrupu plastik kütlə yeyən bakteriyalar kəşf ediblər. Bu bakteriyalar artıq bütün dünyaya üçün təhlükəyə çevrilməkdə olan plastik butulkaların məhv edilməsində əvəz edilməz rol oynaya bilər. Çox möhkəm plastik kütlədən hazırlanan bu butulkalar parçalanmadığına görə, planetimiz üçün böyük təhlükə hesab olunur.

Tədqiqatın nəticələri bu yaxınlarda «Science» jurnalında dərc olunub. Bu kəşf ekoloqların və təbiəti qoruyanların təkrar istifadəyə yaramayan plastik butulkaların məhv edilməsinə ümidlərini artırıb. Beynəlxalq İqtisadi Forumun məlumatına görə, hər il 342 milyon ton belə butulka istehsal olunur və bunun yalnız 14 faizi təkrar istifadə üçün toplanır. Kito Texnoloji İnstitutunun tədqiqatçıları güman edirlər ki, həmin bakteriyalardan səmərəli istifadə plastik tullantıların məhv edilməsində mühüm rol oynaya bilər. Bununla yanaşı, alimlər bu mikroorqanizmlərin plastikləri parçalamaq qabiliyyətinin daha da yaxşılaşdırılması üzərində işləməyi planlaşdırırlar.

Tədqiqatın nəticələri bu yaxınlarda «Science» jurnalında dərc olunub. Bu kəşf ekoloqların və təbiəti qoruyanların təkrar istifadəyə yaramayan plastik butulkaların məhv edilməsinə ümidlərini artırıb. Beynəlxalq İqtisadi Forumun məlumatına görə, hər il 342 milyon ton belə butulka istehsal olunur və bunun yalnız 14 faizi təkrar istifadə üçün toplanır. Kito Texnoloji İnstitutunun tədqiqatçıları güman edirlər ki, həmin bakteriyalardan səmərəli istifadə plastik tullantıların məhv edilməsində mühüm rol oynaya bilər. Bununla yanaşı, alimlər bu mikroorqanizmlərin plastikləri parçalamaq qabiliyyətinin daha da yaxşılaşdırılması üzərində işləməyi planlaşdırırlar.

Okean axınları epidemiya yaya bilər

tədqiqat

El-Ninyoya bənzərən irimiyaşlı hava hadisələri «su körpüləri» yaradır. Bakteriyalar bu körpülər vasitəsilə yeni ərazilərə yayılır. Okeanda kontinental əhəmiyyətli quru bəzəxlərin analoqları (məsələn, Beringiya, yaxud Panama bəzəxi) əmələ gəlir.

Peruda işləyən beynəlxalq tədqiqatçıları qrupu son bir neçə on il ərzində Latın Amerikasına yaranan patogen mikroorqanizmlərin genetik tarixini öyrənib. Asiya mikrobları ilə qoribə uyğunluq aşkar edilmişdir. Bioloqlar bunu okean vasitəsi ilə (səyahət edən adamların, daşınan mal-qaranın orqanizmlərində) yayılmasından daha çox El-Ninyonun Sakit okeanın ekvatorial hissəsinin səthi sularının temperaturunun dəyişməsi fəzalarının təsiri ilə əlaqələndiriblər, çünki bu zaman qızması su kütləsi istiqamətini şərqə doğru dəyişir.

1990-cı ildə Peruda vəba xəstəliyi, 1997-ci və 2010-cu illərdə isə Vibrio parahaemolyticus epidemiyaları yayılıb. Vibrio parahaemolyticus bakteriyası molyuskları zədələyir, molyusklarla qidalanan insanların isə həzm sistemi pozulur. Hər iki halda xəstəliyi vibriyonlar törədir. Əslində, bu bakteriyalar Asiyadan Latın Amerikasına yer dəyişməklə iqtidarında deyil, amma okeanda axınla hərəkət edən zooplankton ilə sıx bağlıdır.

Alimlərin fikrincə, güclü El-Ninyo qitələr arasında görünməz körpü əmələ gətirir və mikrobların bütün növləri bir sahiləndən digər sahilə səyahət edir. Beləliklə, El-Ninyo qasırgı, sunami və quraqlıqdan başqa, infeksiyalar üçün əlavə stimuldur. Odur ki, epidemioloqlar buna hazır olmalıdırlar.



Kəpənək və tsibağa

heyvanlar almanı

Qərbi Amazoniyanın tropik meşələrində heyvətəmiz mənşərəyə şahid olmaq mümkündür: tsibağaların başına qonmuş kəpənəklər onların göz yaşlarını içir. Bu yolla həşəratlar öz orqanizmlərində mineral çatışmazlığını kompensasiya edirlər.

Sarı-xallı Amazon çay tsibağaları (Podocnemis unifilis) kəpənəklərin «sevimlilərinə» çevrilir. Bu, yetərinə böyük (45 santimetr uzunluğunda və 8 kiloqramadək çəkiddə) hər şey yeyən sürünənlərdir. Onlar bitki, həşərat, molyusk, xərcəngkimilər və digər kiçik heyvanlarla qidalanırlar. Çay tsibağalarının ömrü 60-70 ildir. Tsibağa və kəpənəklərin əlaqəsini Tambopata Milli Parkı yanında tədqiqat mərkəzindən olan Fil Torres izah edib. Onun sözlərinə görə, bu bölgədə heyvanlar mineral mənşərəyə, ilk növbədə, duz çatışmazlığı duyur. Belə ki, tropik meşələrdə bütün su şirindir.

Fauna dünyasının öt yeyən nümayəndələri amin turşularını, natriumu, digər minerallar və elementləri heyvani qıdadan



aldıqları halda, kəpənəklərin də daxil olduğu vegetarianlar bu imkanlardan məhrumdurlar. Bu da həşəratları əlavə «vitamin» mənbələri axtarmağa vadar edir. Təbiətdə bu təzahür olduqca geniş yayılıb: məsələn, bəzi tutuqsular gil yalayır, meymunlar isə torpaq yeyir. Lakin mineral çatışmazlığını digər heyvanın göz yaşına hesabına aradan qaldırma-Amazon meşələrindən başqa heç yerdə rast gəlinmir.

Tsibağaların göz yaşlarından

təkcə yerli kəpənəklər deyil, arılar da qidalanırlar. Lakin sənuncular tsibağalar üçün bəzi problemlər yaradır və heyvanları onları özlərindən uzaqlaşdırmağa çalışırlar. Fil Torresin fikrincə, buna səbəb yəqin ki, arıların narahatçılığıdır. Amma kəpənəklər sürünənlərə problem yaratmır. Yeganə mənfəət cəhət odur ki, qidalanma zamanı onlar görünüşü maneə yaradır və bu zaman yırtıcılar asanlıqla tsibağaya yaxınlaşa bilər.


İnsan beyni rəqəmlərə necə reaksiya verir...

araşdırma

Londonun İmperski Kollecinin alimləri insan beyninin informasiyaya, xüsusilə rəqəmlərə necə reaksiya göstərdiyini müəyyənləşdiriblər. Alimlər insan beyninin bədəni nəzarətdə saxladığı kimi, daxil olan rəqəm şəklindəki informasiyanı da xüsusi qayda ilə həsabladığını sübut ediblər.

Tədqiqatçıları beynin sağ yarımkürəsinin kiçik rəqəmlərin, sol yarımkürəsinin isə daha iri həcmli rəqəmlərin hesablanmasına cavabdehlik daşdığını bildirirlər. Onların sözlərinə görə, aparılan tədqiqatlar bəzi insanların müəyyən rəqəmləri daha çətin qavramalarının beynin bir yarımkürəsinin daha çox inkişaf etməsi nəticəsində əmələ gəldiyini izah edir.

Bu araşdırmaların beynin zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərin reabilitasiyasında böyük köməyi olacağı bildirilir.



Müdrüklər deyib ki...

«Əgər tale qarşısına limon çıxarıbsa, ondan limonad hazırla».

Deyl Karneqi (1888-1955)

